

Peşə standartı



SƏRİŞTƏ ƏSASLI QİYMƏTLƏNDİRİMƏ MÜFƏTTİŞİ

Bakı
Yanvar, 2019-cu il




Bu peşə standartı Avropa İttifaqının texniki yardımçı çərçivəsində Azərbaycan Respublikasının Təhsil Nazirliyini dəstəkləmək üçün “Azərbaycanda Milli Kvalifikasiya Çərçivəsinin İcrasına Dəstək” (EuropeAid/138339/DH/SER/AZ) layihəsi tərəfindən hazırlanmışdır. Standartda ifadə olunan fikirlər və məlumatlara görə Avropa İttifaqı, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Təhsil İnstitutu məsuliyyət daşıdır.

İstifadə olunan anlayışlar

Bacarıq	Verilmiş iş üzrə vəzifə və fəaliyyətləri yerinə yetirmək qabiliyyətidir.
Bacarıq səviyyəsi	Həyata keçirilən fəaliyyətlərin əhatəliliyi və mürəkkəbliyi ilə müəyyən olunur, burada fəaliyyətlərin mürəkkəbliyi əhatə üzərində üstünlüyü malikdir. Hər bir bacarıq səviyyəsi üzrə müvafiq bilik səviyyəsi tələb olunur. ISCO-da, eləcə də Məşğulluq Təsnifatında aşağıdakı dörd geniş bacarıq səviyyəsi müəyyən edilir:
Birinci bacarıq səviyyəsi	Birinci bacarıq səviyyəsi üzrə peşələr sadə və dövri fiziki fəaliyyətlərin yerinə yetirilməsini zəruri edir. Bundan əlavə, birinci bacarıq səviyyəsində bir çox peşələr fiziki güc və dözümlülük tələb etdiyi halda, əksəriyyətində sadə yazıb-oxuma və rəqəmlərlə işləmə bacarığı tələb olunur. Bu bacarıqlara ehtiyac duyulduğu halda belə, onlar işin əsas hissəsini təşkil etmir.
İkinci bacarıq səviyyəsi	Birinci bacarıq səviyyəsi üzrə təsnifatlaşdırılan peşələr aşağı ixtisaslı işçi qüvvəsini əhatə edir.
Üçüncü bacarıq səviyyəsi	İkinci bacarıq səviyyəsi üzrə peşələr, adətən, daha mürəkkəb və əl dəqiqliyi tələb olunan fəaliyyətləri əhatə edir. Bu bacarıq səviyyəsində olan peşələrin çoxunda nisbətən inkişaf etmiş yazıb-oxuma, rəqəmlərlə işləmə və insanlararası yaxşı ünsiyyət bacarıqları tələb olunur.
Dördüncü bacarıq səviyyəsi	İkinci bacarıq səviyyəsi üzrə təsnifatlaşdırılan peşələrə ixtisaslı işçilər daxildir.
Bilik	Dördüncü bacarıq səviyyəsinə, adətən, ixtisaslaşmış sahə üzrə geniş nəzəri və praktiki biliklər əsasında mürəkkəb problemlərin həlli və qərarların qəbul edilməsini tələb edən fəaliyyətlərin yerinə yetirilməsi daxildir. Bu bacarıq səviyyəsi üzrə peşələr, ümumiyyətlə, yüksək səviyyədə yazıb-oxuma və rəqəmlərlə işləmə bacarığı, eləcə də inkişaf etmiş ünsiyyət bacarığı tələb edir.
Əlavə / ümumi	Dördüncü bacarıq səviyyəsi üzrə təsnifatlaşdırılan peşələrə menecerlər, mühəndislər, müəllimlər, həkimlər və s. daxildir ki, bunlar çox faxt peşəkarlar adlandırılır.
Təhsil	Təhsil və ya təcrübə vasitəsilə əldə edilən məlumat və faktlar toplusunu əhatə edir.
Müvafiq əmək fəaliyyəti	Müvafiq əmək fəaliyyətini həyata keçirə bilmək üçün tələb olunan səriştələrə əlavə olaraq, arzuolunan faydalı səriştələri əhatə edir. Buraya

Səriştələr	Əmək fəaliyyətini təkmilləşdirə bilən, bir çox peşələr üçün ümumi olan və gələcəkdə tələb olunacaq səriştələr daxildir. Bunlar işçilərin fəaliyyətinin qiymətləndirilməsi üçün əsas kimi çıxış etmir.
Əvvəlki təlimin tanınması	Harada və necə təhsil almasından asılı olmayaraq, qeydə alınmış ixtisaslar və vahid standartlar baxımından insanların əvvəlki təliminin tanınması prosesidir.
	İnsanlar təhsil müəssisəsində formal təlim keçmələrindən və ya qeyri-formal təlim əldə etmələrindən asılı olmayaraq, öyrənmə prosesini heç vaxt dayandırmırlar.
	Əvvəlki təlimin qiymətləndirilməsi və tanınması prosesi aşağıdakı kimidir:
	<ul style="list-style-type: none"> • Şəxsin nə bildiyi və nə bacardığının müəyyənləşdirilməsi; • Şəxsin bilik və bacarıqlarının xüsusi standartlar, səriştələrin qiymətləndirilməsi üzrə əlaqəli meyarlar ilə müqayisə edilməsi; • Bu standartlara münasibətdə təlimin qiymətləndirilməsi; • Şəxsin formal, qeyri-formal və informal təlimlər vasitəsilə keçmişdə topladığı bacarıq, bilik və təcrübənin tanınması.
Fəaliyyət	Fərdin vəzifələrinin bir hissəsi olan iş və ya məsuliyyəti əks etdirir. Buna görə də vəzifə bir sıra fəaliyyətlərə bölünür.
Formal təlim	Azərbaycan Respublikasının təhsil və təlim müəssisələrində həyata keçirilir, dövlət təhsil sənədinin verilməsi ilə nəticələnir. Təhsil müəssisələrində formal təlimlər dövlət təhsil standartlarına uyğun olaraq aparılır. Əldə edilən səriştələr testlər vasitəsilə yoxlanır və dövlət təhsil sənədi verilir.
İnformal təlim	Özünüstəlim yolu ilə bilik və bacarıqlara yiyələnmənin formasıdır. Təhsil və təlim müəssisələrindən kənarda həyata keçirilir və təbii olaraq gündəlik həyatımızda müşahidə olunur. Formal və qeyri-formal təlimdən fərqli olaraq, informal təlim çox vaxt qeyri-ixtiyari baş verir və beləliklə, hətta fərdlərin özləri də səriştələrinin artırılmasında onun rolunu hiss etməyə bilər (məsələn, kütləvi informasiya vasitələrindən, ictimaiyyət arasında gündəlik qarşılıqlı əlaqələrdən və ümumi münasibətlərdən məlumatın əldə edilməsi). O, təlimin həyata keçirilməsi sahəsində (xüsusilə) ixtisaslaşmamış hər hansı bir şəxs (yəni ailə üzvləri, digər əlaqəli şəxslər və s.) tərəfindən istiqamətləndirildiyi halda, məqsədli xarakter daşıya bilər. İnformal təlim ölkə səviyyəsində qəbul edilən diplom və sertifikatların verilməsi ilə nəticələnmir.
İş	Fərdin işəgötürən üçün və ya sərbəst məşğulluq şəraitində həyata keçirdiyi vəzifə və ya fəaliyyətlərin toplusudur (ISCO-08 -ə uyğun olaraq).
İşə yanaşma	Müəyyən ideya, obyekt, şəxs və ya vəziyyətə müsbət və ya mənfi münasibəti əks etdirir.
	Yanaşma fərdin fəaliyyət seçimini, çətinlik, həvəsləndirmə və mükafatlara (hamısı birlikdə stimul adlanır) cavab reaksiyasını müəyyən edir. Bu baxımdan yanaşma iş üçün xeyli vacibdir.
	Yanaşmanın 4 əsas komponenti var: (1) Emosional: hiss və həyəcan; (2) İdrak: məntiqlə həyata keçirilən inam və fikirlər; (3) İradi: fəaliyyət

	<p>meylləri; (4) Qiymət: stimullara mənfi və ya müsbət münasibət.</p>
Qeyri-formal təlim	<p>Təhsil sistemi ilə paralel şəkildə aparılır və dövlət təhsil sənədinin verilməsi ilə müşayiət olunmur. Qeyri-formal təlimlər iş yerlərində və ya formal təlim sistemlərinə yardım üçün yaradılmış təşkilat və ya mərkəzlərdə, dərnəklərdə, fərdi məşğələlərdə, vətəndaş cəmiyyəti təşkilatları və qruplarında həyata keçirilə bilər.</p>
Qiymətləndir mə metodu	<p>Səriştəni ölçmək üçün üsul və ya alətdir.</p>
Qiymətləndir mə paketi	<p>Fəaliyyət meyarı da daxil olmaqla fərdin səriştələrinin qiymətləndirilməli olduğu müxtəlif qiymətləndirmə metodlarıdır.</p>
Qiymətləndir mə sxemi	<p>Qiymətləndirmə standartlarının vəzifələrini və onların yerinə yetirilmə istiqamətlərini müəyyən edir.</p>
	<p>Peşə standartları üzrə qiymətləndirmənin məqsədi fərdin müvafiq peşə standartını fəaliyyətlər, vəzifələr və ya tapşırıqlar üzrə həyata keçirə bilməsini müəyyən etməkdir. Söyügedən tapşırıqlar, peşə standartında müəyyən edilən texniki bacarıqları, planlaşdırma və problemləri həllətmə biliklərini, gözlənilməz vəziyyətlərdə hərəkət etmək bacarığını, digər şəxslər ilə işləmək bacarığını və ünsiyyət bacarıqlarını əhatə etməlidir.</p>
	<p>Peşə standartları üzrə qiymətləndirmənin məqsədlərinə, digər məsələlərlə yanaşı, aşağıdakılardan daxildir:</p> <ul style="list-style-type: none">• İşəgötürmə;• Karyera yüksəlişi;• Bilik və bacarıqlarda olan boşluqların və təlim ehtiyaclarının müəyyən edilməsi;• İşçi heyətinin qiymətləndirilməsi.
	<p>Qiymətləndirməni planlaşdırın zaman onun xarakterik cəhətlərinə xüsusi diqqət yetirmək lazımdır: qiymətləndirmə hansı interval çərçivəsində həyata keçirilməlidir, hansı hədəflər müəyyən edilməlidir, hansı qiymətləndirmə metodları daha məqsədə uyğundur. Qiymətləndirmə sxemi aşağıdakı qiymətləndirmə metodlarından 2 və ya 3-nü əhatə etməlidir: i) Əmək fəaliyyətinin müşahidə edilməsi; ii) İşin nəticəsinin qiymətləndirilməsi; iii) Simulyasiya; iv) Suallar (şifahi və ya yazılı); v) Layihə işi; vi) Portfel əsasında qiymətləndirmə; vii) Dinləmə qiymətləndirməsi; viii) Fərdi araşdırırmalar; ix) Müştəri qiymətləndirməsi (məsələn, müştəri sorğu formaları), ekspert və şəxsi qiymətləndirmə və s.</p>
	<p>Peşə standartı və peşə standartı üzrə qiymətləndirmə arasındaki əlaqə aşağıdakı sxemdə göstərilmişdir.</p>



Məşgulluq təsnifatı (MT)

Ölkədə əmək bazarının inkişafına, beynəlxalq təcrübədə qəbul edilmiş uçot və statistikaya uyğun olaraq ISCO-08 təsnifatından istifadə edilməklə, onun genişləndirilməsi əsasında 2010-cu ildə hazırlanmışdır. Onun strukturu ISCO-08 təsnifatının strukturu ilə eynidir. MT Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 20 Dekabr 2010-cu il 180 sayılı qərarı ilə təsdiq edilmiş və AZT041-2010 nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır.

Peşə

Yüksək oxşarlıq dərəcəsinə malik əsas vəzifə və fəaliyyətlərdən ibarət olan işlərin məcmusudur. Şəxsin hər hansı bir peşə ilə bağlılığı onun hazırda tutduğu vəzifə, əlavə və ya əvvəlki işləri vasitəsi ilə müəyyən olunur.

Peşə standartı

İşçinin yerinə yetirməli olduğu vəzifə və fəaliyyətlərin, həmçinin tələb olunan səriştələrin təsviridir. Peşə standartı işdəki rolu təyin etməyə, işçinin fəaliyyətini qiymətləndirməyə, eləcə də, təkmilləşmə, peşə yüksəliyi üçün yollar müəyyən etməyə və hazırlamağa kömək edə bilər.

Peşə standartları ISCO-ya və Məşgulluq təsnifatına uyğun olaraq təsnifatlaşdırılır.

Peşə standartı üzrə qiymətləndirmə nümunəsi

Qiymətləndirmə hər hansı bir sahədə səriştənin aşkar edilməsi məqsədilə fərdin fəaliyyətinin aydın şəkildə müəyyən edilmiş standartlar ilə müqayisədə ədalətli və dəqiqlik şəkildə ölçülməsinə imkan verən prosesdir. İş yerinin qiymətləndirilməsi prosesi iş yeri ilə bağlı gündəlik fəaliyyətin tərkib hissəsini təşkil edir. Qiymətləndirmə zamanı əldə edilən nəticələr fərdlərə öz işlərini necə yerinə yetirdiyini öyrənməyə imkan verir. Bu, biliklərin, bacarıqların, yanaşma və davranışın inkişaf etdirilməsində, beləliklə, səriştənin nümayiş etdirilməsində onlara yardım edir.

Peşə standartı üzrə qiymətləndirmə nümunəsi qiymətləndirmə sxemi, fəaliyyət meyarları, qiymətləndirməni həyata keçirmək üçün zəruri qiymətləndirmə metodları və resurslarını əhatə edir.

Peşələrin Beynəlxalq Standart Təsnifatı (ISCO)

Beynəlxalq Əmək Təşkilatının (BƏT) məsul olduğu əsas beynəlxalq təsnifatlardan biri olmaqla, beynəlxalq iqtisadi və sosial təsnifat qrupuna daxildir.

ISCO iş prosesində qarşıya qoyulan vəzifə və fəaliyyətlərə müvafiq şəkildə müəyyən edilmiş qruplara uyğun olaraq işlərin təşkilində vasitə rolunu oynayır. Onun əsas vəzifələri aşağıdakılardır təmin etməkdən

ibarətdir:

- Peşələrə dair statistik və inzibati məlumatların beynəlxalq hesabatını, müqayisəsini və mübadiləsini həyata keçirmək üçün baza rolunu oynamamaq;
- Peşələrin milli və regional təsnifatlarının hazırlanması üçün model rolunu oynamamaq;
- Bilavasitə özlərinin milli təsnifatını hazırlamayan ölkələrdə tətbiq oluna biləcək sistem rolunu oynamamaq.

O, statistik və müştəri yönümlü proqramlar üçün nəzərdə tutulmuşdur. Müştəri yönümlü proqramlara iş axtaranların iş yerlərinə yönəldilməsi, ölkələr arasında işçilərin qısa və uzunmüddətli miqrasiyasının idarə edilməsi, peşə təlimi proqramları və təlimatlarının hazırlanması daxildir.

ISCO-nun ilk versiyası 1957-ci ildə qəbul edilmiş, daha sonra isə ISCO-68, ISCO-88 və hazırkı ISCO-08 versiyaları hazırlanmışdır.

Səriştə

Müvafiq əmək fəaliyyətini həyata keçirə bilmək üçün lazımı səviyyədə bilik, bacarıq, yanaşma və davranışa malik olmaqdır.

İş kontekstində istifadə olunan "Səriştə" anlayışı iş yerində tətbiq olunan bacarıqları əks etdirir. Səriştə şəxs nəyi bilir (bilik), nəyi bacarır (bacarıq), nəyi etmək istəyir (yanaşma) və bunu necə edir (davranış) məhfumlarının birləşməsinin nəticəsidir. Beləliklə, səriştə işi yerinə yetirmək üçün lazım olan texniki peşə elementləri, ümumi şəxsi xüsusiyyətlər və istəklərin birləşməsidir.

Səriştələr həmçinin işinin fəaliyyətinin qiymətləndirilməsi üçün baza rolunu oynayır.

Vəzifə

İşin icrası üçün zəruri olan fəaliyyətləri əhatə edir.

Mündəricat

İstifadə olunan anlayışlar	2
Peşə standartı.....	8
1. İşə dair xüsusi məlumat	8
1.1. Əmək şəraiti	8
1.2. İşə qəbul tələbləri.....	8
1.3. Tabeçilik.....	8
1.4. Məsuliyyət və müstəqillik səviyyələri.....	9
1.5. Karyera yüksəlişi və sərbəst məşğulluq imkanları	9
2. Əsas vəzifə (V) və fəaliyyətlərin (F) siyahısı	10
3. Səriştələrin qısa təsviri	12
4. Təlim ilə bağlı xüsusi məlumat	13
4.1. Təlimin növləri.....	13
4.2. Təlimin istiqaməti.....	13
4.3. Əvvəlki təlimin tanınması	13
Peşə standartının hazırlanması prosesində iştirak edənlərin siyahısı	14

Peşə standartı

Səriştə əsaslı qiymətləndirmə müfəttişi

Peşənin qısa təsviri

Səriştə əsaslı qiymətləndirmə müfəttişi qiymətləndirmə fəaliyyətlərinin müvafiq prosedur, təcrübə və tələblərə uyğunluğunu təmin edir. O, daxili keyfiyyət təminatı prosesinin planlaşdırılması, qiymətləndirmənin keyfiyyətinin planlı monitorinqi, qiymətləndirmə mütəxəssislərinin bacarıqlarının artırılması, o cümlədən xarici keyfiyyət təminatı tələbləri ilə uzlaşdırmanın aparılması sahəsində rəy, məsləhət və dəstək verir.

Məşgulluq Təsnifatında (MT) peşənin kodu: 9999

MT-də ixtisas (bacarıq) səviyyəsi: --

ISCO 08-də işin kodu: 9999

ISCO 08-də ixtisas (bacarıq) səviyyəsi: --

Milli Kvalifikasiya Çərçivəsi ilə əlaqə: --

Təklif olunan yenilənmə tarixi: Yanvar, 2024-cü il

1. İşə dair xüsusi məlumat

1.1. Əmək şəraiti

- İş adətən nəzərdə tutulmuş xüsusi mərkəzdə həyata keçirilir;
- İş adətən normal iş saatları və günlərində həyata keçirilir;
- Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları Azərbaycan Respublikasının Konstitusiyası, Əmək Məcəlləsi, Texniki təhlükəsizlik haqqında Qanun və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunur.

1.2. İşə qəbul tələbləri

- Əmək münasibətləri Azərbaycan Respublikasının Konstitusiyası, Əmək Məcəlləsi və digər normativ-hüquqi aktlarla tənzimlənir;
- İşə qəbul olunarkən sağlamlıq haqqında tibbi arayış, sonradan vaxtaşırı icbari tibbi müayinədən keçmək haqqında tibbi arayış (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin müvafiq əmrləri ilə nəzərdə tutulduğu hallarda) təqdim olunur.

1.3. Tabeçilik

Kimə tabedir: Mərkəzin rəhbərliyi.

Kim ona tabedir: Köməkçilər.

1.4. Məsuliyyət və müstəqillik səviyyələri

Səviyyələr	Məsuliyyət, fəaliyyətlərin mürəkkəbliyi və müstəqillik	Uyğun gələn səviyyə
1	<p>Planlaşdırılmış qaydada birbaşa nəzarət altında işləmək.</p> <p>İş təkrarlanan xarakterə malikdir və mürəkkəb olmayan bir neçə funksiyani əhatə edir.</p>	
2	<p>Nəzarət altında işləmək, kiçik səlahiyyətlərə malik olmaq.</p> <p>Təcrübə tələb edən fəaliyyətlərin yerinə yetirilməsi və əlaqələndirilməsi üçün məsuliyyət daşımaq.</p> <p>Öz fəaliyyətlərini planlaşdırmaq və nəticələri barədə hesabat vermək.</p> <p>Digər şəxslərlə əməkdaşlıq etmək və komandada işləmək.</p>	
3	<p>Əvvəlcədən məlum olan vəzifə və fəaliyyətlər çərçivəsində müstəqil idarəetmə və komandanın idarə edilməsini həyata keçirmək (eyni zamanda həm idarəetmə, həm də istehsal subyekti kimi çıxış etmək).</p> <p>İşə yanaşmasını dəyişən şəraitə uyğunlaşdırmaq və dövri problemlərin həlli zamanı elementar nəzəriyyələrdən istifadə etmək.</p> <p>Digər şəxslərin gündəlik işinə nəzarət etmək, əmək fəaliyyətinin qiymətləndirilməsi üçün məsuliyyət daşımaq və işin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək.</p> <p>İşçilərə rəhbərlik etmək.</p> <p>Mürəkkəb fəaliyyətləri əlaqələndirmək və yerinə yetirmək. Ümumi təcrübədən istifadə etməklə xüsusi yeni fəaliyyətlər müəyyən etmək.</p>	<input checked="" type="checkbox"/>
4	<p>Yeni və çox vaxt yaradıcı metodlar tələb edən məsələlərlə məşğul olmaq. Mürəkkəb məsələlərin həllində geniş təcrübədən istifadə etmək.</p> <p>Gözlənilməz dəyişiklik olduğu halda əmək fəaliyyətinə rəhbərlik və nəzarəti həyata keçirmək.</p> <p>Özü və başqları üçün fəaliyyət meyarları hazırlamaq, onları nəzərdən keçirmək və təkmilləşdirmək.</p> <p>Gözlənilən və ya gözlənilməz iş rejimi şəraitində qərarların qəbul edilməsinə məsuliyyət daşımaq.</p> <p>Fəndlərin və qrupların peşəkar inkişafının idarə olunmasına məsuliyyət daşımaq.</p> <p>Fəaliyyətləri müşahidə etmək, qiymətləndirmək, müvafiq hesabatlar hazırlamaq və dəyişikliklər təklif etmək.</p>	

1.5. Karyera yüksəlişi və sərbəst məşğulluq imkanları

- Təcrübə və təlimlər əsasında yüksək ixtisaslı və ya rəhbər vəzifələrə keçmək mümkündür.

2. Əsas vəzifə (V) və fəaliyyətlərin (F) siyahısı

V.1. Qiymətləndirmə prosesindən öncə gözlənilən standartlarla bağlı öz töhfəsini vermək:

- F.1.1.** Qiymətləndirilən standartları və onlar üçün dəlillərin təqdim edilməsi tələblərini təhlil etmək;
- F.1.2.** Qiymətləndirmə prosesinin yoxlanma prinsipləri və keyfiyyətə təminatın rolunu təsvir etmək;
- F.1.3.** Fənn üzrə qiymətləndirmə qərarlarının standartını monitorinq etmək məqsədi ilə istifadə ediləcək meyarları təsvir etmək;
- F.1.4.** Fənn sahəsi üzrə tələb olunan istənilən xüsusi qiymətləndirmə tədbirini təsdiq etmək;
- F.1.5.** Qiymətləndirmə prosesində istifadə ediləcək ən uyğun qiymətləndirmə üsullarını təsdiqləmək;
- F.1.6.** Qiymətləndirmə prosesində sağlamlıq və təhlükəsizlik qaydaları daxil olmaqla hüquqi məsələlər, qayda və prosedurlara riayət etmək.

V.2. Daxili keyfiyyətə təminatı planlaşdırmaq:

- F.2.1.** Aşağıdakı məsələlər üzrə qiymətləndirmə prinsiplərini təsvir etmək: Dəqiq, Etibarlı, Həqiqi, Cari və Yetərli (DEHCY);
- F.2.2.** Qiymətləndirmə prosesinin elementlərini (yəni alətlər, prosesin icrası və tələbə ilə bağlı hazırlanmış dəlil) təsdiqləmək üçün vaxt çərçivəsini uyğunlaşdırmaq;
- F.2.3.** Tələbənin müvafiq fənn sahəsi üzrə qiymətləndirildiyini sübut edən dəlillə bağlı seçmə aparmağın prinsip və metodlarını təsvir etmək;
- F.2.4.** Qiymətləndirmə qərarlarını təsdiqləyərkən təşkilati keyfiyyət təminatı siyasetini həyata keçirmək;
- F.2.5.** Qiymətləndirmə və keyfiyyət təminatı ilə bağlı məlumatların təhlükəsiz saxlanması və şagirdlərlə bağlı məlumatların qorunması və konfidensiallığını təmin etmək, həyata keçirilmiş təşkilati siyaseti yoxlamaq.

V.3. Qiymətləndirmənin keyfiyyətinin planlaşdırılmış monitorinqini həyata keçirmək:

- F.3.1.** Qiymətləndirmələrin müvafiq qaydada planlaşdırılmış olduğunu və tələbələrlə razılışdırılıb-razılışdırılmadığını müəyyənləşdirmək;
- F.3.2.** Tələb olunan standart və istifadə edilən qiymətləndirmə meyarlarının əsasında qiymətləndirmə alətlərinin nə dərəcədə uyğun olduğunu nəzərdən keçirmək;
- F.3.3.** Qiymətləndirmə metodlarının nə dərəcədə müasir, ədalətli, bütöv, etibarlı və dəqiq olduğunu yoxlamaq;
- F.3.4.** Qiymətləndirmələrin razılışdırılmış prosedurlara uyğun aparılıb-aparılmadığını müəyyənləşdirmək;
- F.3.5.** Qiymətləndirmə qərarlarının göstərilmiş meyarlardan istifadə edilərək verilib-verilmədiyini yoxlamaq;
- F.3.6.** Qiymətləndiricinin qərar vermə prosesinin ölçülən olmasını təmin etmək üçün fənn sahəsi üzrə ən azı digər bir qiymətləndirmə qərarı ilə müqayisə aparmaq;
- F.3.7.** Qiymətləndirmə qərarı tələb olunan standartdan kənar olarsa, müvafiq formalardan istifadə edərək qiymətləndiriciyə məlumat, o cümlədən məsləhət və dəstək vermək.

V.4. Kənardan müvafiq keyfiyyətə təminat tələblərini qarşılamaq:

- F.4.1.** Kənar keyfiyyətə təminat mütəxəssisi (qurumu) tərəfindən tələb olunduğu qaydada qiymətləndiricilərin qərarları ilə bağlı nümunələr hazırlamaq;
- F.4.2.** Qiymətləndiricinin qərarlarının keyfiyyəti ilə bağlı şübhə yarandığı hallarda razılışdırılmış prosedurlara riayət etmək;

F.4.3. Qiymətləndirmə təcrübələri və nəticələrinin standartlaşdırılmasını təmin etmək üçün başqaları ilə işləmək.

3. Səriştələrin qısa təsviri

Bilik:	<ul style="list-style-type: none">• Daxili keyfiyyətə təminat prosesinin konteksti və prinsipləri;• Qiymətləndirmənin keyfiyyətinə daxili təminatın planlaşdırılma qaydası;• Qiymətləndirmənin keyfiyyətinin daxili monitorinqi üçün üsullar və meyarlar;• Qiymətləndirmənin keyfiyyətini daxildən dəstəklənməsi və təkmilləşdirməsi yolları;• Qiymətləndirmənin daxili keyfiyyətə təminata uyğun gələn məlumatları idarə etmə qaydası;• Qiymətləndirmənin daxili keyfiyyətə təminat üçün hüquqi və düzgün icra tələbləri;• SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) üzrə norma və prosedurlar.
Bacarıq:	<ul style="list-style-type: none">• Daxili keyfiyyətə təminat prosesinin icrasını hazırlama;• Məlumatların təhlükəsiz və məxfi idarə edilməsi;• Planlaşdırılma;• Qiymətləndirmə prosesi və prosedurlarının keyfiyyətinə təminat üçün daxili sistemdən səmərəli istifadə edilməsi;• Daxili yoxlama fəaliyyətlərini icra etmək üçün mövcud meyarlar, üsul və metodlardan istifadə edilməsi;• Monitorinqin aparılması;• Ünsiyyət bacarığı;• Rəy və məsləhətlərin verilməsi;• Normativ tələblərə riayət etmə;• Fəaliyyətlərin sənədləşdirilməsi və yaxud qeydə alınması;• Dəlillərin saxlanması, çıxarılması və təqdim edilməsi;• Hesabat vermə;• Problemləri həll etmə.
Yanaşma:	<ul style="list-style-type: none">• Nəzakətlilik, vicdanlılıq, obyektivlik və təmkinlilik olmaq;• Müsbət yönədə dəstəkləmək;• Səbr və anlayış nümayiş etdirmək;• Konfidensiallığı qorumaq;• Digərlərinin məsləhətlərini dinləmək zəruri hesab edilir.
Əlavə / ümumi səriştələr:	<ul style="list-style-type: none">• Müvafiq sahədə müxtəlif beynəlxalq təcrübələri işində tətbiq etmək;• Xarici dildə olan təlimatları başa düşmək.

4. Təlim ilə bağlı xüsusi məlumat

4.1. Təlimin növləri

Bu peşə üçün zəruri səriştələr aşağıda göstərilən təlim metodları vasitəsilə əldə edilə bilər:

Formal təlim

Təsviyə olunan formal təlim	Uyğun gələn təlim növü	Qeydlər
Tam orta təhsil ¹		
İlk peşə-ixtisas təhsili və ya akkreditasiyadan keçmiş təlim müəssisəsində təlim		
Orta ixtisas təhsili	<input checked="" type="checkbox"/>	İlkin təlim orta ixtisas təhsili müəssisələri tərəfindən təşkil olunur. Bu təlim müvafiq sahədə qazanılan geniş təcrübə ilə əlaqələndirilməlidir.
Ali təhsil		
Digər:		

Qeyri-formal və (və ya) informal təlim tələb olunan səriştələrin genişləndirilməsinə şərait yarada bilər. Bəzən səriştə əsaslı qiymətləndirmə üzrə müfəttiş zəruri səriştələri qeyri-formal və ya informal təlim vasitəsi ilə əldə edə edə bilər.

Qeyri-formal təlim

Qeyri-formal təlimin ən yaxşı yolu iş yerində öyrənməkdir. Bu, təlim mərkəzində keçirilən kurslar və ya təcrübəli mütəxəssis/təlimatçı tərəfindən keçirilən birbaşa təlimlə əlaqələndirilə bilər.

İformal təlim

Ayrı-ayrı tapşırıqları həyata keçirərək özü-öyrənməklə əldə edilən informal təlim tələb olunan praktiki və nəzəri təlimi tamamlasa da, dövlət tərəfindən qəbul edilmiş kvalifikasiyanı əvəz edə bilməz. Informal peşə təlimi xüsusi qaydada tənzimlənmir.

4.2. Təlimin istiqaməti

Normal ilkin təlim istiqaməti ümumi orta təhsili bitirdikdən sonra müvafiq sahədə orta ixtisas təhsil almaq və orta təhsil müəssisələrində təcrübə keçməkdir. İşçinin təlim istiqamətləri yuxarıda göstərildiyi kimi, qeyri-formal və ya informal təlimdən ibarət ola bilər.

4.3. Əvvəlki təlimin tanınması

Gələcəkdə müvafiq sahədə ən azı iki il iş təcrübəsi olan şəxs səriştələrin yoxlanması üçün imtahana müraciət edə və yalnız imtahani keçdiğdən sonra səriştələrin tanınması haqqında rəsmi sənəd əldə edə bilər.

¹ Ümumi orta təhsil ölkə vətəndaşları üçün icbari xarakter daşıduğundan cədvəldə eks olunmayıb.

Peşə standartının hazırlanması prosesində iştirak edənlərin siyahısı

Müəssisə nümayəndələri:

N:	İştirakçının adı, soyadı:	Təşkilat və yeri:
Bu peşə əmək bazarına yeni daxil olmuş peşə olduğuna görə yerli şəraitə uyğunlaşdırma prosesi üçün müvafiq mütəxəssislər olmadığından bu peşə həmin mərhələni keçmədi. Yerli və beynəlxalq ekspertlərin dəstəyi ilə beynəlxalq standartlara əsasən hazırlanı.		

ISCO88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması layihəsinin nümayəndələri:

N:	Adı, soyadı:	Vəzifə:
1.	Karen Adams	Azərbaycanda Milli Kvalifikasiya Çərçivəsinin icrasına dəstək layihəsinin eksperti
2.	Cenevyev Makkeyb	Təhsil standartları və kurikulum üzrə beynəlxalq ekspert
3.	Aynur Kərimova	Təhsil standartlarının hazırlanması və qiymətləndirmə üzrə ekspert
4.	Mehparə Əhmədova	Təhsil proqramları və kurikulumun hazırlanması üzrə ekspert